

26 iyun Silahlı Qüvvələr Günüdür!



İSIQ

İctimai-siyasi qəzet

Qəzət 1930-cu ildən çıxır

ŞİRVAN ŞƏHƏRİ

No 12 (7346)

26 iyun 2014-cü il

Cümə axşamı

Qiyməti 20 qəp.

MİLLİ QURTULUS GÜNÜ TƏNTƏNƏ İLƏ QEYD OLUNDU

15 iyun Milli Qurtulus Günü şəhərimizdə də təntənə ilə qeyd olunmuşdur.

Önce Şirvan şəhər icra Hakimiyyəti başçısının I müavini S.Abiyev, Şura üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəssisə və teşkilatların, eləcə də ictimaiyyət nümayəndəleri ulu öndər Heydər Əliyevin abidesini ziyarət edib, etrafına tər-çıçəklər düzdülər.

Mərkəzi Mədəniyyət evində keçirilən tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

Şirvan şəhər icra Hakimiyyəti başçısının I müavini S.Abiyev 15 iyun Milli Qurtulus Günü münasibətlə məruze etdi. Məruzəçi önce Şirvan şəhərinin bütün sakinlərini, xalqımızı Milli Qurtuluşumuzun 21 illiyi münasibəti ile ürekden təbrik etdi, Sonra dedi ki, Azərbaycan xalqının Milli Qurtulus gününü qeyd edərkən 1993-cü ilin may-iyun aylarında ölkəmizde gedən prosesler, baş verən hadisələr yada düşür. Həmin dövrədə erməni təcavüzü nəticəsində Azərbaycanda ictimai-siyasi vaziyət xeyli gərginmiş, qeyri-qanuni silahlı birləşmələr, hərbi qruplaşmalar siyasi oyunları cəlb olunmuşdu. Respublikada infilyasiya, hakimiyyetsizlik, hərcəmərclik, özbaşınalıq baş alıb gedirdi.

Ölkənin cənub bölgəsində Olikram Hümbətov, şimalında Sadvalçilar, qərbində Sürət Hüseynov qayıyan qaldıraraq hakimiyyət davasına başlamışdı. Xarici düşmənlərin da-xildəki satqınlarla birləşməsi, Azərbaycanı daha böyük fəlakətlərə aparırdı. Bu fəlakət anında xalqımız düzgün qərar qəbul etdi. Ümummilli lider Heydər Əliyevi hakimiyyətə gətirdi. Heydər Əliyevin 1993-cü ilin iyunun 15-de yenidən hakimiyyətə qayıdışı Naxçıvanda başlamış qurtuluş mücadiləsini bütün Azərbaycanın qurtuluşuna yönəldi.

Heydər Əliyev doğma xalqının üzerinde gedərək Azərbaycanı tarixin sərt sınaqlardan çıxara bildi. Xalqın qurtuluş savaşına başçılıq etdi. Müdirlik siyasetçi vətəndaş mühərbişə təhlükəsinə aradan qaldırdı. Azərbaycan dövlətçiliyini real təhlükələrdən, parçalanmaqdən xilas etdi.

1993-cü ilin 15 iyun günü tarixe Azərbaycan xalqının Milli Qurtulus günü kimi daxil oldu.

Ümummilli lider Heydər Əliyev mövcud geosiyasi ziddiyətlərə baxmayaraq cəbhədə atəşkəs nail oldu. 1994-cü ilin oktyabr ve 1995-ci ilin mart aylarında dövlət çevrilişinə göstərilən cəhdərin qarşısını aldı. Ölkədə sabitlik və əmin-aməliyə yaratdı.

Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dönyəvi dövlət nüfuzu qazandı. 1995-ci ilin noyabrın 12-də baş memarı Heydər Əliyev olan Əsas Qanunumuz dünyadan ən demokratik, ən mükəmməl konstitusiyalarından biri kimi qəbul edildi. Ümummilli liderimiz Heydər Əliyev "erməni kartı"na qarşı neft strategiyasını işləyib həzırladı. "Əsrin müqaviləsi" neft kontraktlarını imzaladı. Onun gərgin, ardıcıl və inadlı fəaliyyəti nəticəsində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft keməri, Bakı-Tbilisi-Ərzurum qaz kemərinin reallığa əvərilməsi üçün tədbirlər görüldü.

Respublikada iqtisadi islahatlar, torpaq islahatları aparıldı. Bazar iqtisadiyyatının inkişafına şərait yaradıldı.

Ölkədə demokratik fikrin, azad sözün, mətbuatın inkişafına şərait yaradıldı. Senzura lağv edildi.

Heydər Əliyev müstəqil Azərbaycanın dövlətinin milli ideologiyasını işləyib hazırladı.

Azərbaycan xalqı 2003-cü ilin oktyabr ayının 15-de keçirilən Prezident seçkilərində ümummilli li-

derimiz Heydər Əliyevin siyasi kursuna, bu kursun ən layiqli davamçısı və etibarlı təminatçısı cənab İlham Əliyevə səs verməklə, milli qurtulus yolunun uğurla davam etdirilməsinə yeni üfüqər açdı.

Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi müddət ərzində ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasını davam etdirməsi, Azərbaycanı Cənubi Qafqazda böyük nüfuz sahibine çevirən global enerji və kommunikasiya layihələrini ardıcıl surətdə yerinə yetirməsi, xarici investisiyaların qeyri-neft sektoruna, o cümlədən regionların sosial-iqtisadi inkişafına yönəltməsi, ölkədə əlverişli biznes mühitini formalasdırması, insan amilinə qayğı kimi vacib məsələlər dövlət başçısının sosial-iqtisadi siyaset konsepsiyasının əsasını təşkil edir.

Bütün bu uğurların təməlinde 1990-ci ilin ortalarında ulu öndər Heydər Əliyev tərefindən başlanılmış neft strategiyası dayanır. Heydər Əliyevin əsasını qoymuş layihələr Azərbaycanı bir coğrafi məntəqə kimi şərqi və qərbi birləşdirən çox etibarlı geosiyasi faktora çevirmişdir. Mehəz bunlar imkan verdi ki, ölkəmiz Bakı-Tbilisi-Qars layihəsinə başlasın. Bakı-Tbilisi-Qars demiryolunun tikintisi bütün dünya üçün çox böyük əhəmiyyət kəsb edir. Bununla bağlı qonşu Gürcüstan Respublikasının iqtisadiyyatına yatırılan 200 milyon dollar, Türkiyədə Neft terminalının, neft ayırma zavodunun alınması Azərbaycanın sərməye imkanlarının göstəricisidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə hərəkəti inkişaf edir.

Şirvan şəhər ictimaiyyəti bunu daha aydın görür və hiss edir. Çünki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata

keçirilən siyaset şəhərimizdə ardıcıl yerinə yetirilir. Onun diqqət və qayğısı sayəsində şəhərimiz bir səra problemlərdən qurtulur. Əhalinin su, qaz və işq problemi aradan qaldırılır. Şəhərdə park və xiyananlar, yollar, küçələr müasir üslübədə yenidən qurulmuş, yaşlılıqlar salınmış, yeni yaşayış binaları inşa edilmiş, yeni istehsal sahələri, xidmet müəssisələri, infrastrukturlar, təhsil, səhiyyə və mədəniyyət obyektləri yaradılmış, iş yerləri açılmış, ehəlinin sosial rifah hali xeyli yaxşılaşmışdır. Şəhərdə nümunəvi məhəllələr salınmışdır.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın milli-mədəni irsimiz qorunub saxlanılması və bütün dünyada təbliğ olunması sahəsində görüldü işlər, həyata keçiridi layihələr dövlət müstəqilliyimizin möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edir.

2003-cü ildən sürətli sosial-iqtisadi inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan dünaya özünü yenidən inkişaf modelini təqdim etmişdir. Son 10 ilde Azərbaycan mədəniyyətlərəsərəsər və sivilizasiyalara dəriq məkanına çevrilərək bütün dünyaya öz tolerantlıq, humanizm nümunəsini təqdim etmişdir.

Ölkəmizin beynəlxalq aləmdə aranın nüfuzu Dağlıq Qarabağ probleminin, işğal olunmuş torpaqlarımızla bağlı Azərbaycanın edaletli, haqlı mövqeyini dünyanın aparıcı dövlətlərin və beynəlxalq qurumların, dünaya ictimaiyyətinin diqqətine çatdırılmışdır. Respublikamızda keçirilən beynəlxalq səvəyli tədbirlər, müsabiqələr müstəqil dövlətçiliyimizi daha da möhkəmləndirir.

Biz ümummilli liderimiz Heydər Əliyevin vətən, xalq karşısındakı

mətlərinin bəzi məqamlarına toxunduq, Heydər Əliyev irsi, böyük öndərin gördüyü işlər bundan sonra da gelecek nəsillər tərefindən də diqqətənərək qorunur. Bu günki xoşbəxt, firavan həyatımıza görə hər bir Azərbaycan vətəndaşı əbədiyyasər liderimiz Heydər Əliyeye minnətdardır. Umummilli liderimiz Heydər Əliyevin siyasi, iqtisadi kursumu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq. Onun etrafında six birləşib, milli qurtuluşumuzun, dövlət müstəqilliyimizin daha da möhkəmlənməsinə, respublikamızın, şəhərimizin iqtisadi inkişafına nail olmalıdır. Bu yolda hər birinə uğurlar arzu edirəm.

15 iyun - Azərbaycan xalqının milli qurtuluş günü bayramınızı bir daha ürkəndən təbrik edirəm. Bayramınız mübarek, əziz şirvanlılar.

Sonra bayram münasibətlə məraqlı konsert oldu. "Şəfəq" klubunun "Kür" instrumental ansamblı (bədii rəhbər Zöhrəb Vahidov) rəngarəng nömrələrlə tədbir iştirakçılarını şənləndirdilər.

Konsertdə şəhərimizin tanınmış sənətçiləri Nüshə Hüseynova, Sabit Abdullayev, Tərane Əhmədova, Mahir Fərəcov, Şəhla Kazimova, Əbülfət İsmayılov və başqalarının çıxışları alqışlarla qarşılıdı.

Şirvan mədəniyyət evi rəqə kollektivinin çıxışları bayrama şəhər ovqat bəxş etdi.

Şəhər usaq Musiqi Məktəbi müğənni şöbəsinin 2-ci sınıf şagirdləri Mırsultan Hacızadə, Tacir İsmayılov, Elman Qafarov, Şahin Şəkerov "Güle-güle" xalq mahnısını məhərətə ifa etdilər.

13 nömrəli məktəb şagirdlərinin hazırladıqları ədəbi-bədii kompazisiya alqışlarla qarşılıdı.

"İŞIQ"

YAP ŞİRVAN ŞƏHƏR TƏŞKİLATI 15 İYUN MİLLİ QURTULUS GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİB

Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatı 15 iyun-Milli Qurtuluş Günü münasibəti tədbir keçirib.

Tədbirdə çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov bildirib ki, 1993-cü ildə xalqın təkidlə tələbi ilə ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı müasir və müstəqil Azərbaycanın təməlini qoymuş: "Ümummilli liderimizin qayıdışı ilə müharibə dayandırıldı, ateşkes elan olundu və müstəqil Azərbaycanın inkişaf trayektoriyası müəyyənəşdirildi. Bu gün

Azərbaycan xalqı ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin etrafında six birləşib. Bizlər hər zaman Prezidentimizin yürüdüyü siyaseti dəstəkləyirik".

Tədbirdə 1 sayılı Uşaq Poliklinikasının şöbə müdürü N.Cəbrayılova, YAP Şirvan şəhər təşkilatı Gənclər Birliyinin sədri E.Məmmədov, 3Nəli tam orta məktəbin direktoru M.Teymurov, Şəhər Mərkəzi Xəstəxanasının baş hekimi F.Səferov, İcra Hakimiyyətinin məsul işçisi Adəm Hüseynov çıxış ediblər.

Şirvan şəhər Tarix-Diyarşunaslıq muzeyinin Heydər Əliyev Mərkəzində Qurtuluş Gününe həsr etdiyi tədbiri belə adlandı.

Dövlət himni səsləndikdən sonra tarix-diyarşunaslıq muzeyinin əməkdaşı Qədriyyə Quliyevanın çıxışı dinlənildi.

Azadlıq, müstəqillik hər bir vətəndaş üçün, hər bir millet, hər bir xalq üçün en müqəddəs və en şirin nemətdir, söyleyən natiq bildirdi ki, biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışq, bu yolda minlərlə şəhid vermişik. 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik elət etdiğindən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhərəni yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərolik, baş alıb gedirdi. Erməni daşnaklarının torpaqlarımıza təcavüzü güclənirdi. Ulu öndərin hakimiyyətə yenidən qayıdışı ilə qurtuluşumuza qovuşduq.

QALIB GÖLDİ, QALIB GETDİ!

Tədbirdə tarix-diyarşunaslıq muzeyinin direktoru Gülşən Vəliyeva çıxış edərək, önce Heydər Əliyev Mərkəzinin kollektivinə yaratdığı şəraite görə minnətdarlığını bildirdi. Gülşən xanım ümummilli liderin ərisinin yaşadılması, gənc nəsle tanılmasında rəhbərlik etdiyi muzeyin fealiyyət və iş planından söhbət açdı. Qeyd etdi ki, sosial şəbəkələrdə gördükleri iş ictimaiyyət tərəfindən yüksək deyərləndirilib. Bu günlərdə böyük şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvi, tarix üzrə felsefe doktoru, dozent, "Əməkdar mədəniyyət işçisi", "Qızıl Qələm" və "Həsənbəy Zərdab" mükafatı laureati, Naxçıvan Dövlət Universitetinin "Qeyrət" nəşriyyatının

direktoru Vaqif Məmmədovun ümummilli liderə həsr etdiyi kitabı muzeyə hədiyyə olunmasını Gülşən Vəliyeva en böyük dəyer kimi qiymətləndirdi.

Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Samirə Abışova, 21 nömrəli tam orta məktəbin direktoru Seadət Quliyeva və Mərkəzi kitabxananın direktör müəvini Vəzifə Xudiyeva çıxış etdilər.

12 nömrəli tam orta məktəbin III sınıf şagirdi Hədiyyə Alizadənin ifasında "Heydər baba" və jurnalist Yaqut Hüseynovanın təqdimatında Vaqif Məmmədovun "Qalib geldi, qalib getdi" şeiri tədbirə dəha da rəng qatdı.

Sonda xatire şəkli çəkdirildi.

Yaqt VAFİQQIZI

1918-ci ilin may ayının 28-də qəbul edilmiş Azərbaycan Demokratik Respublikasının iştıqlal bəyannaməsində qeyd edildi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizamı orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünkü müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadəllilərin təhlükəsi altında yaşamağa məhkumdur.

1918-ci ilin may ayının 28-də yaranılan ilk kabinetə Azərbaycan Demokratik Respublikasının ordunun quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu il noyabr ayının 1-ə qədər ordunun an mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmış idi. Bu müddət ərzində üç polkdan ibarət iki piyada diviziyyası, artilleriya diviziyyası, xüsusi hissələrin daxil olduğu telegraf, atlı, pulemyotçu dəstələri, tərkibində üç polk olan süvarı diviziyyası, hava dəstəsi, dəmir yol batalyonu təşkil edilmişdi.

Vacib məsələlərdən biri Hərbi Nazirliyin yaradılmasından ibarət idi. Hərbi nazır vəzifəsi rəsmi təsis edilməsə, bu vəzifəni 1918-ci ilin may ayının 28-dən iyun ayının 11-ə qədər Xosrov bey Sultanov icra etdi. Həmin ilin oktyabrın 23-də Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul edildi. Bu qərar noyabr ayının 7-də rəsmiləşdirildi və hərbi nazır vəzifəsi Fətəli xan Xoyskiyə həvələ edildi. 1918-ci ilin dekabr ayının 26-da rus ordusunda xidmət etmiş rus artilleriya general-leytenantı Səməd bay Mehmandarov hərbi nazır, həmin ayın 29-də general-leytenant Əliağa Şıxlinski onun müavini, general-leytenant Süleyman Sulkeviç isə baş qərargah reisi təyin olundu.

Nehayət 1918-ci il iyun ayının 26-də Azərbaycan Xalq Cümhuriyyəti ölkənin Milli Ordusunun, silahlı qüvvələrinin yaradılması haqqında qərar qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə keçmiş Tatar süvarı alayının əsgərlərindən formalasdırılmış və general Əliağa Şıxlinskiyin rəhbərlik etdiyi Mütəsləman korpusunun əsasında ilk ordu hissesi, 5000 nəfər şəxsi heyəti olan "Əlahidə Azərbaycan korpusu" yaradıldı. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərberlik elan edildi. Azərbaycan Respublikasının 1894-1899-cu illerde anadan olmuş bütün müsələman vətəndaşları orduya hərbi qulluğa çağrıldılar.

Sırvan şəhər Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyinin xətti ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği məqsədi 3 fevral 2014-cü il tarixində keçirilən tarix dəslərinə 27 may tarixinə yekun vuruldu.

TARİX DƏRSLƏRİNƏ YEKUN VURULDU

"Ulu önder Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur", "Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçılarından" mövzularında keçirilən tarix dəslərinə əvvəlcəden tərtib olunmuş cədvəl əsasında ümumiyyətə şəhərin 15 tam orta məktəbindən 632 nəfər, həmçinin Füzuli, Zəngilan, Cəbrayıllı rayonlarının məcburi kökçük məktəblərinin XI sınıf şagirdləri iştirak etdi. Dəslərin əsas məqsədi ümummilli lider Heydər Əliyevin ölkəmizin dövlət quruculuğunu prosesindəki rolunun və xidmətlərinin öyrənilməsi, bütün bunların gənc nəsilləre çatdırılması idi.

Tədris prosesinə şəhər Tehsil şöbəsinin müdürü Paşa

ORDUMUZ GÜCLÜDÜR, QÜDRƏTLİDİR

SOVETLƏR DÖNƏMİ

1920-ci ildə Azərbaycan Sovetləşməsindən sonra Azərbaycanın hərbi nazirliyi resmən leğv edildərək, həmin funksiya Xalq Herbi Komissarlığına verildi, Azərbaycan ordusunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələndi. Anma buna baxmayaraq sovetlər zamanında neçə-neçə qəhrəman Azərbaycan övladı pərəkənde şəkildə herb peşəsinə yiyəldən di və ikinci dünya müharibəsi də daxil olmaqla şərəflər yol keçdi. Azərbaycanlılardan ibarət yeni hərbi lin yetişməsinin qarşısını almaq məqsədi onları xüsusi hərbi bilik və hazırlıq tələb etməyən hissələrə göndərirdilər. Buna baxmayaraq cəbhədə qəhrəmanlıq göstərən onlarla azərbaycanlı Sovet ittifaqı Qəhrəmanı oldu, general rütbesine yüksəldi. Ancaq manəsələr hezədə qalırdı.

Azərbaycanda hərbi məktəblər olmasına baxmayaraq, orada azərbaycanlıların təhsil almış çok müşkül məsələ idi. Yalnız ümummilli lider Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndən sonra bu problem öz həllini tapdı və həmin məktəblerde azərbaycanlıların sayı artı. Heydər Əliyev azərbaycanlıların ali hərbi təhsil almaları üçün yollar axtarmağa başladı. Bunlardan biri de azərbaycanlıların hərbi məktəblərə qəbul olunmasını təmin etmək üçün indiki Cəmşid Naxçıvanski adına hərbi liseyi yaratması oldu. Bu məktəbi yaratmadıq heç də asan olmamışdı. Ümummilli lider böyük uzaqgörənliliklə, qeyri adı cəsarətə və inadkarlıqla bunu etdi.

1971-ci il iyulun 20-də "İxtisaslaşdırılmış internat məktəbinin yaradılması haqqında" Azərbaycan KP MK bürosu qərar qəbul etdi və 1971-ci ilin noyabr ayında məktəbin açılışı oldu. Heydər Əliyev bu təntənəli mərasimdə iştirak etdi və bildirdi ki, yeni məktəbə diviziyə komandırı general Cəmşid Naxçıvanski adını veririk. Ümummilli lider azərbaycanlı gençlərin Bakı Ali Birleşmiş Komandanlığında Bakı Ali Hərbi Dənizçilik Məktəblərinə, eləcə da SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına da nail oldu. Beləliklə, Heydər Əliyev Azərbaycanın müstəqillikələr etməsindən 20 il önce mili hərbi kadr hazırlığı üçün zəruri ba-



zanın en yüksək səviyyədə təşkilini esas dayağına çevrildi.

MÜDAFİƏ NAZIRLIYİNİN YENİDƏN YARANMASI

Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi yaradıldı. Həmin ilin oktyabr ayının 9-da isə Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edildi və o zaman keçmiş sovet ordusunun Six qəsəbəsindəki 18 110 sayılı hərbi hissəsinin bazasında Silahlı Qüvvələrin ilk mototəcili biriqadasi formalasdırıldı. Lakin bu zaman silah olduğunu ididi.

Ölkədə hərc-mərclik, anarxiya baş alıb gedirdi. İqtisadiyyat yox dərəcəsində idi. Bir tərəfdən də erməni silahlı birləşmələri havadalarının köməyi ilə yenice müstəqilliyini elan etmiş Azərbaycan dövlətinə qarşı Dağlıq Qarabağda mühərribə aparıldılar. Bir sözə, nə paytaxtda, nə cəbhədə, nə də digər regionlarda ordunun formalasdırılması prosesi lazımi səviyyəyə apıralı bilməlidir. Ayri-ayrı şəxslərinə təqribən silahlı birləşmələr siyasetə girişərək həkimiyət xülyasına düşmüşdülər. Kriminal durum acınacaqlı vəziyyətdə idi. Bir sözə, Azərbaycan uğurumun bir addimlığında idi. Bütün bu parəkandəliyi, anarxiyanı, siyasi-hərbi çəkişməni

aranan qaldırmaq, qüvvələri bir araya getirmək, xalqı etrafında toplamaq üçün vahid liderə, Silahlı Qüvvələrinin Ali Baş Komandanına çox ciddi ehtiyac var idi. Əks təqdirdə Azərbaycanın mövcudluğu sual altından çıxmayaqdı.

Nehayət, 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldi və Azərbaycan Ordusunun formalasdırılması prosesinə başlanılması yeni mərhələyə qədəm qoydu. Məhz Heydər Əliyev yeri özünü müdafiə və könnüllü batalyonlar adı altında fealiyyət göstərən silahlı birləşmələri leğv edərək, vahid komandanlılığı tabe olan nizami ordu yaratdı. Ali Baş Komandanın ön xəttə səfər edərək döyüşçülərimizle sənəgərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhəresini verdi. Siyasişmiş silahlı birləşmələr esmənəda hərbiləşdirildi, pərəkəndəlik aradan qaldırılaraq vahid komandanlıq berqərar oldu və bundan sonra Azərbaycan Ordusu güclənməye başladı. Cox keçmedi ki, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat həyatı keçirildi. 1994-cü il mayın 12-də elan olunan əlaşəsədən sonra Azərbaycanın nizamı, müsir səviyyəli ordunun qurulması prosesinə böyük inamla start verildi. Ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli sərəncamı ilə 26 iyun Silahlı Qüvvələr günü kimi qeyd olunur.

MÜASİR AZƏRBAYCAN ORDUSU

Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artırması sosial məsələlərin həlli və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələr artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Hazırda Azərbaycan Ordusu dövlət rəhbərliyinin böyük qayğısı sayəsində özünən yüksək inkişaf mərhələsini yaşayır. Azərbaycan öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır, hərbi qüdrəti yüksəldir. Orduda döyüş əhval-ruhiyyəsinə yüksəldən əsas amillərdən biri de ölkə prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusi cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Ön xəttə xidmət eden əsgər və zabitlərimizlə hər görüşündə onları sonsuz məbarəzə əzmi aşlayan Ali Baş Komandan bununla da orduya diqqət və qayığını əyani şəkildə nümayiş etdirir.

Hazırda Azərbaycan Ordusu regionlun güclü ordularındandır. Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin iradesi və qayğısı sayəsində Azərbaycan ordusu hazırda güclü maddi-texniki bazaya malikdir və ən müasir silah-sursatla temin olunmadıdır. Azərbaycan Müdafiə Nazirliyinin beynəlxalq əlaqələrinin inkişafı da ordumuzun möhkəmləməsində xüsusi faktor kimi diqqəti cəlb edir.

Bu gün Azərbaycan Ordusu ölkəni istenilən təcavüzədə qorumağa qadirdir.

Azərbaycanın güclü ordusu düşmənlərimizi ciddi narahat edir. Çünkü bu ordu hər an işğal altında olan torpaqlarımızı erməni qəsəbkarlarından azad etməyə qadirdir. Ölkə Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev sülh dənisişlərini inamlı aparır. Düşmən sülh yolu ilə işğal etdikləri torpaqlarımızdan əl çəkməzlerse, müzəffər ordumuz sözünü deyəcək.

Bayramınız mübərək!

"İSİQ"

VETERANLAR MUZEYDƏ



Böyükən gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində babalarımızın, atalarımızın keçidiyi şərəfi döyüş yolları böyük rol oynayır.

Şirvan şəhər Tarix-diyarşunaslıq muzeyi daim hərbi vətənpərvərlik hissələri aşlayan tədbirlər həyata keçirir. "Vətən oğulları" adlı tədbir də bu qəbeldəndir.

Şirvan şəhər Heydər Əliyev Mərkəzində keçirilən tarix dəsləri AzTV, ATV, İTV-nin xəberlər programında nümayiş olunmuşdur.

Aynur FƏRZƏLİYEVƏ, Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi

döyüş yolundan danışı. Təessüfle qeyd olundu ki, bu gün torpaqlarımızın 20 faizi işğal altındadır. O gün əslən Qarabağ düşmən tapdağından azad olunsun.

Qarabağ mühərribə iştirakçıları P.Xankəsiyev və Ə.Ağayev öz döyüş yollarından danışaraq bildirdilər ki, Azərbaycanın bu gün də qəhrəman oğulları çoxdur. Vətən oğulları necə ki, Böyük Vətən mühərribəsinə də düşmənə qarşı vuruşraq qələbe çaldılar, Qarabağ mühərribəsində də düşmənə qalib geləcəklər. Azərbaycan Silahlı Qüvvələri güclüdür. Düşmən hər an cavab verməyə hazırdır.

Daha sonra şəhər 21 Nöli tam orta məktəb şagirdlərinin hazırlanıqları kompozisiya diniñildi.

Sonda muzeyin direktoru G.Veliyeva çıxış edərək tədbirdə iştirak edən qonaqlara, həmçinin, vətənənələrə minnətdarlığını bildirdi.

Musa Quliyev keçdiyi

sədri Pənah Xankəsiyev, Qarabağ mühərribəsi vətənənələrə minnətdarlığını bildirdi.

Könül LƏTİFOVA, Yaqut VAŞİQQIZI

Sahibkarlığın və Bazar İqtisadiyyatının inkişafına yardım Fondu şəhərimizde "İctimai Vəsaitlərə Effektiv Nəzarət Sistemi (IVENS)" layihəsi çərçivəsində seminar keçirmişdir. Tədbir ictimai birliklər üçün maarifləndiricili məqsədini daşıyır.

FONDUN SEMİNARI

Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzində baş tutan tədbirdə Sahibkarlığın və Bazar İqtisadiyyatının inkişafına yardım Fondu sədri Sabit Bağırov layihənin məqsədindən, görülen işlərdən, seminarın karşısındakı vəzifələrdən danışı.

IVENS layihəsi çərçivəsində belə tədbirlərin respublikanın müxtəlif rayonlarında keçirildiyini qeyd etdi.

İqtisadi və Sosial Inkişaf Mərkəzinin nümayəndəsi Rəşad Həsənov "Dövlət vəsaitləri üzərində kənar nəzarət" mövzusunda çıxış etdi. O, kənar auditin səmərəliyin artırılması və Hesablama Palatasının potensialının gücləndirilməsi istiqamətində hazırlanmış tövsiyələr paketi barədə seminar iştirakçılarına məlumat vermişdir.

Seminar iştirakçılarının sualları cavablandırılmışdır.

Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru Əli Mirzəyev qonaqlara təşəkkür etmişdir.

Seminarda Şirvan şəhər icra Həkimiyətinin məsul işçisi A.Hüseynov iştirak etmişdir.

"İSİQ"

Halal pulu, zehmeti ile ucaldı-
ğı səliqə-səhmanlı mənzilindən el-
qəbiristanlığında son mənzilə
köçdürüyü vaxtdan 1 il ötdü. Deyirlər
ki, torpağın üzü soyuq olur. Yəni
haqq dünyasına qovuşanın əzizi,
yaxını bu itti ilə barışır, hər şeyi
unudur. Lakin bunu hər kəse şamil
etmək olmaz. Elə insanlar var ki, il-
lər keçə də, o yaddan çıxmır. Yax-
şı işi, əməlləri, xoş rəftarı tez-tez
yada salınır. Rəşid Həsənov da
hörmətlə xatırlanın, ünvanına tez-
tez rəhmet dilənen insanlardandır.
Geoloji-minerologiya elmləri na-
məzdi, istedadlı, savadlı geoloq,
mənəli həyatının çoxunu neft sa-
sinə həsr etmiş Rəşid Həsənovu
deyirəm.

R.Həsənov 1957-ci ildə indiki
Neft Akademiyasının geoloji-kəşfiyyat
fakültəsini bitirdikdən sonra tə-
yinatla Rusyanın Çita şəhərində

tişməmiş neft layları" məqalələri"
respublika və xarici neft geoloqlar-
ının böyük marağına səbəb olmuş-
dur.

R.Həsənov respublikamızın
ərazisində, Kür düzənləyində, Qara-
bağlı, Kürsəngi, Muradxanlı, Kəma-
leddin neft yataqlarının aşkar olun-
masında iştirakına görə keçmiş
SSRİ Neft Sənayesi Nazirliyinin ve
"Azneft" İB-nin pul mükafatına və
fəxri fərmanına layiq görülmüşdür.

Rəşid müəllim işlədiyi müddət-
də kadrların inkişafına diqqət yetir-
miş, onlara ali məktəb tələbəsinin
diplom rəhbəri olmuş, aspirantlara
elmi köməklik göstərmişdir.

... 2008-ci ilin isti yay günlərin-
dən biri idi. Zəng vurub görüşmək
istədiyini bildirdi. Həmişəki kimi
söhbətinə zarafatla başlandı. Sonra
mətbətə keçdi. Dedi ki, vietnam-
dan dostum gəlməşdi. Qələmə al-


tının hədəfi mənəm. Sonra öyrən-
dim ki, onun məsələti ilə hazırladı-
ğım (vyetnamlı dostu barədə) ya-
zını rus dilinə tərcümə etdirib
"İSİQ"la birgə Vyethama-ölkənin
nəfəz naziri, geoloji-minerologiya
elmləri doktoru Can Le Donga gəndəribmiş. Nazir də qəzeti alan kimi
Rəşid müəllimə məktub vasitəsilə
təşəkkür edibmiş.

Bu yazdıqlarım Rəşid müəllimin
heyatının rəsmi hissələrindən (yəni
işlə bağlı) parçalar idi. Sadaladığım
vezifələr resmi vezifələr idi. Rəşid
Həsənov bu vezifələrdən önce Şir-
vanda, onun kənarlarında zəhmət-
keş, işgūz, en əsası səmimi,
mehriban insan kimi tanınıb. İşində
ne qədər dəqiq, tələbkar idisə, bir
insan kimi qayğılaş, dostun-tanı-
şın, onu tanıyanın halına yanan, kō-
mək əli uzadan idi.

Tapşırılan işi uğurla yerine ye-

Ziyalılarını xatırlayarkən

RƏŞİD MÜƏLLİMSİZ ÖTƏN BİR İL



"Zabaykal qızıl kəşfiyyat" trestində
qızılxataranlar dəstəsində geoloq
işləmişdir.

1958-ci ildə indiki Şirvan şəhə-
rine dönmüşdür. Şirvanneft Neft-
Mədənler idarəsində neftçixarma
operatoru, geoloq, geoloji şöbə mü-
diri vezifələrini yerine yetirmişdir.
1967-ci ildə əmək müqaviləsi əsa-
sında Rusyanın Saxalin adasında
"Saxalinneft" e davət olunmuşdur.
İki il burada baş geoloq işləmişdir.

1969-cu ildə keçmiş SSRİ Neft
Sənayesi Nazirliyinin əmri ilə Azərbaycan
Neft Sənayesi Nazirliyi sistemine
keçirilmişdir. 1979-cu ildə kimi
Şirvan NQÇİ-də baş geoloq ol-
muşdur. Sonrakı illərdə Əli Bay-
ramlı Sənaye texnikumunun direktori,
Şirvan NQÇİ Elmi-Tədqiqat
İstehsalat İşləri sexinin böyük geo-
loqu, Azərbaycan-İngiltərə müşta-
rek müəssisə olan Şirvan Oyl-un
baş geoloqu, sonra baş direktoru
işləmişdir.

Alim-geoloq dəfələrlə Moskva-
da, Ukraynada, Qazaxistanda, Ta-
taristanda, Başqırdıstanda keçirilən
ümumiyyətənən neft sənayesi kon-
fərslərində iştirak və çıxış etmişdir.

Mətbuatda neft-qaz geoloji-
asi, işlənməsi, tektonikası ilə elaqə-
dar 60-dan artıq elmi məqalələri
(Moskva, Ukrayna, Azərbaycan
mətbuatı) çap olunmuşdur.

80-dən artıq səmərələşdirici
təklifi istehsalata vesiqə almışdır.
Onların tətbiqi müəssisəyə xeyli iq-
tisadi səməre vermişdir. O, həm-
çinin 20-dən artıq elmi-tədqiqat və
layihə işlərinin bəlavasitə rəhbəri və
iştirakçıı olmuşdur.

R.Həsənov 2002-ci ildə "Anşad
Petrol" MM-ye (Türkiyə-Azərbaycan)
dəvət olunanın sonra Neftçalla,
Xill "qara qızıl" yataqlarını ted-
qiq edərək həmin yataqların bərpası,
neft hasilatının artırılması, elecə
də müştərek müəssisəsə erazisindəki
bir neçə sahənin geoloji quruluşunu və
neft-qaz kəşfiyyatının istiqamət-
ləri programını işləmiş və müəssi-
səyə vermişdir.

O, 2005-ci ildə Azərbaycan-
Ərbə Əmriliyi BMM-si "Rafi Oyl"
şirkətinə baş geoloq vəzifəsine de-
vət olunmuşdu. Burada işlədiyi
müddətde Suraxani, Kurovdag neft-
qaz yataqlarının bərpası və neft-
qaz hasilatının artırılması progra-
minin hazırlanmasına rəhbərlik et-
mişdir. Hər iki program ARDNŞ-də
müdafia olmuş, yüksək qiymət-
ləndirilmişdi.

Son illər "Azərbaycan neft tə-
sərrüfatı" jurnalında çap etdirildiyi
"Mişovdağın tektonik sıfəti" və "Ye-

sənəz oxucularımız üçün maraqlı
olur. Söhbətdən öyrəndim ki, qonaq
ali tehsilini Bakıda- indiki Neft Aka-
demiyasında başa vurmaştı.

1976-ci ildə vyetnamlı Can Le
Dong, heis diplomqabağı istehsalat
təcrübəsi keçmək üçün Şirvan şə-
hərinə, Şirvannet NMI-e gelib.
Təcrübəni idarənin baş geoloqu,
geoloji-minerologiya elmləri na-
məzdi Rəşid Həsənovun rəhbərliyi
ile keçmişdir. Sonra da R.Həsənov
məsələti ilə aspiranturaya da-
xil olmuşdur. Təcrübəli geoloq vye-
tnamlı gəncin elmi rəhbəri də olur.

Can Le Dong Vyethanın dənən-
dən sonra neft sahəsində çalışır.
İşgūzluğu, bacarığı ilə ölkəsində
meşhurlaşır. Müxtəlif vezifələrə ir-
əli çəkilir. 2008-ci ildə Şirvana Vy-
etnam Respublikasının neft naziri,
ölkəsinin Milli Qəhrəmanı kimi gel-
mişdi. O, Rəşid müəllimin təx-
minen 30 il öncəsi qayğını unut-
maymış. Xidmeti işi ilə elaqədar
Rusiya Federasiyasına gələrkən
vaxt tapıb Azərbaycanda öz müəlli-
minə də baş çəkməyi lazımlı bilib-
miş. Bir neçə gün Rəşid müəllimin
qonağı olmuş Can Le Dong və
dostları Azərbaycan qonaqpərvərili-
yindən, xüsusi ilə evin xanımı
Münəvvər xanının hazırladığı dadlı
xörəklərin dadını heç vaxt unutma-
yaqlarını söyləmişdilər.

Bu söhbətdən sonra qəzətimiz-
də "Vyetnamlı nazir yaxşılığı itirmə-
yib" yazı dərc etdirdim. Üstündən
bir müddət keçmişdi. Görüşlərimiz
birinə gözlənilməden Rəşid
müəllim dedi : " Təbrik edirəm!
"İSİQ" qəzətini Vyethanada da oxu-
yurlar! " . Əvvəlcə heç nə başa düş-
mədim. Elə bildim növbəti zarafa-

tirdikdən sonra yorğunluğunu
çıxarmaq üçün dincəlməyi də
bacarırdı. Təbietin qoynunda
ov etməyi, dost-tanışla əylən-
məyi sevirdi. Zarafat etməyi
xoşlardı. Bir-birindən maraqlı
lətifələr söyleyərdi. Lətifə bil-
mək məsələnin bir tərefidir.
Onu qarşındakına çatdırmaq
məhareti lazımdır. Rəşid
müəllimdə bu bacarıq vardi.
Mərhum qəlb dostları Vaqif
Məmmədov, Əbülfəz Quliyev,
Seymur Bağırzadə, İsaqan
Məmmədov, Rəşid Mirzəyev
ve başqaları ilə bir yerde oturub
deyib güləməyi, zarafatlaş-
mağı çox sevərdi. Dost-tanışın
təbiet qoynuna çıxməğin te-
şəbbəskarı da o olardı. Mişo-
vadığda, Kurovdagda, Muğan
çölündə onunla ov etdiyim
gündəri unutmuram. Sərrast
atəşlə neçə-neçə çöl quşunu, do-
şanı yere sərərdi. Əsl çöl, təbiet
adımı idı. Qolunu cirməyib səliqli
süfrə hazırlamağı vardi...

Rəşid Həsənov hem də qələm
əhli idı. Bir neçə rus yazıçısının
əsərini ana dilimizə çevirmişdi.
"Şimal sahəsində", "Qonşular",
"Qarabağlıya gedən yollar", "Cana-
var izi ilə", "Operator Ağakərim",
"Çögün", "İrade", "Gecə ovu" və bir
çoq oçerk və hekayənin müəllifidir.
Bədii yazıları da geniş oxucu kütlesi
tərefindən həvəsə oxunurdu.

Azərbaycan Dövlət Neft Şirkə-
tinin çap etdiridi " Qara qızıl aq
seadət rəmzi" və "Böyük neft
məktəbi" kitablarında Rəşid Hə-
sənovun da fealiyyəti barədə ma-
raqlı yazılar verilmişdi.

Bəli, ömür gün keçir, illər bir-bi-
rini əvəz edir. Hər kəs Böyük Yara-
danın ona verdiyi ömrü yaşayır. Bu
ömrü-gün eləndir ki, onun dəqiqəsin-
den, saniyəsindən artıq yaşamaq
mümkün deyil. Rəşid Həsənov da
Allahın ona emanet verdiyi 78 ili
yaşadı. Şərəflə, ləyaqətlə. Dövlət
tərefindən qarşısına qoyulan vəzi-
fələri, valideynli borcunu da şərəf-
lə yerinə yetirdi. Xatirimizdə işgū-
zar, səriştəli, savadlı geoloq, səm-
mi insan, gözəl dost kimi qaldı. Illər
ötse də bu belə olacaq.

Rəşid müəllimin sinesində illər-
le addimlaşdı, yeraltı sərvətləri aş-
kara çıxarmaq üçün gecəli-gündüz-
lü çalışdığı, təmiz havasından do-
yunca udduğu Kurovdagdakı son
mənzilində rahat yatmağa haqqı
var. Bu haqqı zəhməti, eməli ilə qa-
zanmışdır. Bu hər kəse nəsib olur.
Rahat uyu!

F.RƏHİMOV

Əli bəy Hüseynzadə-150

ƏDİBİN YAXINI XATIRƏLƏRİ DİLƏ GƏTİRDİ

Şirvan şəhər Mərkəzi kitabxana-
sında görkəmli maarifçi, alim, hə-
kim, rəssam, şair, tənqidçi, tərcü-
məçi, müəllim, jurnalist Əli bəy
Hüseynzadənin anadan olma-
sının 150 illik yubileyi ilə əlaqədar
tədbir keçirildi.

Giriş sözündə kitabxananın di-
rektori İlham Nəbiyev dedi ki, Azər-
baycan Respublikasının Prezidenti
İlham Əliyevin "Əli bəy Hüseynzadənin
150 illik yubileyinin keçirilməsi
haqqında" 2014-cü il 21 yanvar tarix-
li Sərəncamı ümumilikdə Azərbaycan
ziyallılığına verilen yüksək qiymətdir.

Görkəmli ictimai xadim "Türklər
ya olur, ya hicret edərlər, fəqət qul ol-
mazlar" sözlerini diqqətə çatdırın na-
tiq demişdir ki, Əli bəy Hüseynzadə-
nin "Türkleşmək, islamlaşmaq,
müsərşəmək" çağırışı bilavasite
maarifci dünyagörüşü üzərində bər-
qərar olmuşdur.

Oxu zalının müdürü Mehriban
Novruzova Əli bəy Hüseynzadənin
1864-cü ilde Salyan şəhərində göz
açdığını söyledi. Türkleşmək, islam-
laşmaq, müsərşəmək şəklində cə-
miyyət arasında yayılan ideyanın
müəllifi olan Əli bəy Hüseynzadənin
həyat və fealiyyəti, Salyan təxəllüsü
ilə keçdiyi həyat yolu, "Kasıpi", "Baku"
qəzetləri, "Həyat", "Füyuzat" jurnalı ilə
etdiyi əməkdaşlığı barədə etraflı mə-
lumat verdi.

Ətraf mühitin mühafizəsinin vacibili-
yini öne çəkir.
Kitabxananın baş bibliografi Kə-
male İsayeva isə Şirvan şəhərində⁺
vaxtaşırı keçirilən "Hərəyə bir ağac
əkək" aksiyasının dəha da kütüvələş-
dirilməsinin əhəmiyyətindən dənisi. O
qeyd etdi ki, sabahımızı düşün-
mek, təmiz ekoloji mühitdə yaşamaq,
bize emanət olunmuş bu gözəl kaina-
ti gələcək nesillərə çatdırmaq hər biri-
mizin vətəndaşlıq borcudur. Daha
sonra o, bu yaxınlarda Respublika
Prezidenti cənab İlham Əliyevin
ağacların kütüvələşdirilməsin üçün
əməkdaşlığı alımlımadır.

İnformasiya resurs şöbəsinin pro-
gramçısı Məlahət Məmmədova isə bu
sahədə kitabxanalarımızda aparılan
təbligat-teşviqat işlərindən dənisi. O
xüsusi olaraq qeyd etdi ki, məktəblilər
fürsətənərən nəzərdə tutulmuş. Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin tərtib etdi-
yi disklorların nümayiş etdirilməsi usaq-
ların böyük marağına səbəb olur və

"TƏMİZ ŞƏHƏR- SAĞLAM HƏYATDIR"

Sənət mədəniyyətinin əhəmiyyətindən
dənisi. Ətraf Mühitin Mühafizəsi
Günü ilə əlaqədar olaraq "Təmiz
şəhər- sağlam həyatdır" mövzusunda
söhbət keçirildi. Tədbirdə
müəllimlər, tələbələr və mədəniyyət
işçiləri iştirak edirdilər.

Tədbir giriş sözü ilə açan merkezi
kitabxananın şöbə müdürü Dilber
Əsərova ətraf mühitin mühafizəsinin
vacibiliyini vurğuladı. O qeyd etdi ki,
bu vacib işin məsuliyəti bütün vətən-
daşların öhdəsinə düşür. Hər bir və-
təndaş öz məsuliyətini dərk etməli,
ətraf mühitə verilən zərərlərin qarşısı
birləşdirməlidir.

"Təmiz şəhər-sağlam həyatdır"
başlıqlı kitab sərgisi tədbir iştirakı-
larının böyük marağına səbəb oldu.
Alma CƏFƏROVA,
oxuculara xidmət
şöbəsinin müdürü

"GÖLMƏLİ, GÖRMƏLİ, GÜLMƏLİ"



Şirvan şəhər Mərkəzi



Hələ Şirvan şəhər 10 nömrəli tam orta məktəbdə oxuyarkən hərbi olmaq arzusunu gizlətmirdi. Ona görə də hərbi hazırlıq dəslərinə ciddi hazırlanırdı. Bu həvəs onda haradan oyanmışdır! Bir dəfə səhbat zamanı demişdi ki, polkovnik rütbəsində olan dayım Şamil və mayor əmim Adəmi görəndə qurur duyurdum. Onlar kimi zabit olacağımı qət etmişdim. 1996-ci ilde Mehbubə bibimin həyat yoldaşı leytenant Baba Qarabağda düşmən güləsine tuş gəlib şəhid oldu. Atəşkəsi bağlansa da düşmən xain xisletindən əl çəkmirdi. Atəşkəsi tez-tez pozur, fürsət tapan kimi əşgərlərimizi atəş tuturdular. Bu hər bir azərbaycanlı kimi məni də qəzəbləndirdi. Hərbi olmaq istəyimi daha da reallaşdırıldı.

ÖMRÜ GENERAL OLMAĞA VƏFA ETMƏDİ

1996-ci ilde Emil Əsgərli C.Naxçıvanski adına hərbi liseye daxil oldu. Liseyi fərqlənmə ilə bitirib Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil oldu. Emil burada da dərslerinə ciddi hazırlaşdı. Kursantlar arasında fərqləndirdi.

Leytenant rütbəsi ilə hərbi xidmətə başladığı günü ömrünün xoşbəxt anları sanırdı.

Yaxşı yadimdadır. Hələ hərbi məktəbdə təhsil alırdı. Tətibə gelmişdi. Aileyə yaxın olduğundan Emilin gelişisi ilə əlaqədar onlarda oldum. Emil "İŞIQ" qəzetində dərc olunmuş müsahibəsini mənənə göstərdi. "General olacağam" sərlövhəli yazını diqqətlə oxudum. Sonra onuna xeyli səhbat etdim. Bu gəncin torpağı, Vətənə nə qədər güclü hissə bağlandığını görəndə sevincdən köksüm qabardı. Hərbi sənətinə məhəbbəti böyük idi. Qürurla bir daha təkrar etdi: "General olacağam! Amma bu rütbəyə çatana kimi erməni qəsbəkarlarını yerindən outurdacağım".

Şəhərimizin hörməti həkimlərinən sayılan Əlihüseyin Əsgərov oğlu ile fəxr edir, onunla qürurlarındı. Əlbəttə belə oğulla fəxr etməyə dəyərdi. Emil Əsgərli ömrünün 33-cü ilinə qədəm qoymuşdu. Milli Ordunun cəsur zabitlərindən idi. Mayor rütbəsinə



kimi yüksəlmışdı. Hansı rütbedə, hansı vəzifədə olmuşdusa fərqlənmişdi: "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi", "Hərbi xidmətə fərqlənməyə görə" 3-cü dərəcəli medallar təltif olunmuşdu. O, bir neçə xarici ölkədə - Çin Xalq Respublikasında, Türkiyədə olmuş, hərbi məktəblərdə biliyini, təcrübəsini artırımdı.

Arzuları çox idi. Ən böyük arzusu

işğal altında olan torpaqlarımızın azad edilmesi idi. Məzuniyyətə gələrən məktəbilərin qonağı olur, onları hərb sənətinə yiyələnməyə, gəncləri Qarabağ torpaqlarının işğaldan azad etməyə hazır olmağa çağırırı.

General olmaq istəyən zabit üzərində ciddi çalışır. Hərbin sirlərinə həvəsle yiyələnirdi. Qəlibi Vətən eşqi ilə döyünen 32 yaşlı gənc ailə qu-

mağda vaxt tapmamışdı. Ata-ana bu mövzuda söz salanda deyirdi: "Az qalib. Torpaqlarımızı azad edək. Bax, toy-düyünlərimiz onda daha çox olacaq."

...Bu il mayın 15-də dəhşətli xəber Əsgərovlar ailəsini, onları taniyanları hədsiz kədərləndirdi. Amanlı ölüm cəbhə bölgəsində idmət eden Emil Əsgərlinin Vətən eşqi ilə döyünen ürəyini susdurdu. Onun general olmaq istəyini ürəyində qoydu. Əslinə qalarsa, burada ömrü də qınamış olmaz. Çünkü peşəkar zabit, səmimi insan Emil qəfil, gözənləməyən gülənin qurbanı oldu. Bunun təsadüfi, qəsdən törədildiyini deyə bilimli. Bu hüquq-mühafizə orqanlarının işidir. Amma fakt odur ki, vaxtsız, dəhşətli ölüm öz zəhməti, əmeyi ilə ucalan bu zabitin ömrünü yarımcıq qoydu.

Nə etməli?! Həyatın və Yaradanın öz qanunları var. Bu qanunlarla hesablaşmalıdır.

Emil balamiza Allahdan rəhmət, atası Hippokrat andına sədəqəti olan, səmimiyyəti, bacarığı ilə şəhərimizdə hörmət qazanmış Əlihüseyin həkimə, əzizlərinə səbir dileyirik.

**İdris XURŞUDOV,
Şirvan LIMITED
sirkətində usta**

QAYĞIYA HAMININ EHTİYACI VAR

*Niyazi İsmayılov oğlu Nəcəfov
1957-ci ilde Sabirabad rayonunun
Həşimxanlı kəndində anadan
olub. İndiki Azərbaycan Dövlət
Pedaqoji Universitetinin riyaziyyat
fakültəsini bitirdikdən sonra Sa-
birabad rayon Axtaçı kənd orta
məktəbində, sonra 135 sayılı
OTPM-də riyaziyyat müəllimi işlə-
mişdir. 1988-90-ci illərdə Sabir-
abad rayon Güdecükür kənd orta
məktəbində direktor müavini, di-
rektor kimi çalışmışdır.*

*"Baş müəllim" fəxi adını al-
mış N.Nəcəfov 1996- 2003-cü il-
lərdə Şirvan şəhər Təhsil şöba-
sində metodik mərkəzdə riyaziyyat
fənni üzrə metodist işləmişdir. 2009-cu ildən ATİAHİ Şirvan şəhər
komitəsinin sədridir.*



Pəşəsindən, tutduğu mövqeyindən asılı olmayaq hamının qayğıya, köməye ehtiyacı var. Ömrünü şəm kimi balalarımızın yolunda əridən pedaqoqların buna ehtiyacları coxdur.

İlin əvvəlində 23 nəfər bize ərizə ilə müraciət etmiş 7 müəllimə və texniki işçiyə respublikanın müxtəlif sanatoriyalarında müalicə olunmaq üçün göndərmişlər. Təhsil şöbəsinin müdürü Paşa Nəbiyev Bilgəhdə, 1 nömrəli məktəbin müəllimi Öterxan Seyfullayev "Günəşli"də, 18 nömrəli məktəbin müəllimi Əhməd Ağakışiyev "Abşeron", 16 nömrəli məktəbin müəllimi Raya Zərbəliyeva Naftalandı, Texniki Yaradıcılıq Mərkəzinin dərnək rehbəri Seyfulla Əliyev Bilgəhdə, teqəvdü müəllimlər Zərqələm İbadova "Günəşli", Hafis Abbasov Bilgəhdə sanatoriyalarda müalicə götürmüşlər. Sanatoriyalardan qaydanlılar yeni əhval rühiyə ilə işə başlamışlar.

Qarşidan isti yay günləri gəlir. Çalışacağıq ki, müəllimlərimiz tətilərini şən və mənali keçirsinlər.

Müəllimlərimizin, bütövlükde komitə üzvlərinin mənali istirahətləri üçün, imkanımız daxilində əlimizdən gələni əsirgəməyəcəyik. Çimərliliklə, respublikamızın səfali guşələrinə gəzintilər təşkil edəcəyik.

Ona nail olacaq ki, təhsil işçilərimiz istirahət günlərində səmərələr dincəlib, yeni dərs ilinə yüksək əhval-ruhiyyə ilə başlasınlar.

**N.NƏCƏFOV,
ATİAHİ Şirvan şəhər
komitəsinin sədr**

"MUSIQİ MÜƏLLİMİ OLDUĞUMA GÖRƏ VALİDEYNLƏRİMƏ MİNNƏTDARAM"



Şirvan şəhər Uşaq Musiqi Məktəbində şagirdlərini dərin məhəbbətə seven, onlara nəinki müəllim, həm də bir ana kimi diqqət və qayğı göstərən müəllimlərdən biri da Navad Abiyevadır. O burada fortepiano ixtisası üzrə müəllim işləyir.

Necə oldu ki, musiqi müəllimi ixtisasını seçdiniz? sualına cavab olaraq o, bunları söylədi:

-Uşaqlıq və yeniyetməlik illərim indiki Şirvan şəhərinin Səmed Vurğun küçəsindəki mənzilimizdə keçib. Mehəz biz yaşıyan binada Şəfaqət Məmmədovanın (hazırda Şəfaqət müəllimi) Şirvan şəhər Uşaq Musiqi Məktəbində şöbə müdürüdür) ailəsi de yaşayırırdı. Onların ailəsindən altı uşaqın hər biri musiqi alətini məharətə "dile getirirdi". Fortepiano, tar, kamancı, nağara, akkordionda musiqi nömrələrini ifa edirdilər. O məhellədə yaşayanlar indi də o vaxtları yaxşı

tırlayırlar. Nəinki məhellədə, hətta şəhərdə bu ailəni musiqiçilər ailəsi adlandırdılar. Onların televiziyyaya çəkilişi indiki kimi yadimdadır. O zaman musiqi məktəbinin direktoru rəhmətlik Oqtay Həsənov da həmin verilişdə iştirak edirdi. Hər gecə onların evlərindən gelən musiqi səsleri hər kəsi, o cümlədən meni də cəlb edirdi. Mərhum valideynlərim 50 ilə yaxın bir dövrde müəllim, məktəb direktoru işləmiş atam Vahid Şahquliyev, anam Ziyənət Şahquliyeva da bu ailənin vurğunu iddi.

Musiqi müəllimi ixtisasını seçməyimdə ilk növbədə bu ailənin böyük təsiri olub. Marağım olsa da o zaman fortepianoda her hansı bir musiqi nömrəsini ifa etmək mənim üçün elçatmaz idi. Men, indiki Şirvan şəhər Uşaq Musiqi Məktəbində oxumaq arzusunu ilə yaşıyırımdı. Bu istəyim valideynlərimə bildirində onlar mənənə xeyir-düa verdilər. Üstəlik böyük qardaşım İnayət Rəfiyev mənənə piano aldı. Bu mənim üçün böyük bir hədiyyə idi.

Şirvan şəhər Uşaq Musiqi Məktəbinə qəbul olundum, Elmira Həmidovanın sinfində təhsil almağa başladım. 1986-ci ilde musiqi məktəbini bitirib, Bakı A.Zeynalli adına Musiqi Kolecine qəbul oldum.

Kollecdə təhsil aldığım illərdə valideynlərimin, qardaşım İnayətin, onun ömr-gün yoldaşı Sevil xanının həmisi diqqət və qayğısını hiss etdim və 1990-ci ilde təhsilimi müvəffəqiyyətələrə başa vurub, təyinatla vaxtı ilə oxuduğum Şirvan şəhər Uşaq Musiqi Məktəbinə göndərildim.

Artıq 24 ildir burada fortepiano ixtisası üzrə müəllim işləyirəm. Bir mu-

siqı müəllimi kimi yetişməyimdə məktəbin o vaxtkı direktoru mərhum Oqtay Həsənovun, Nazim Kazimovun (hazırda Nazim müəllimi Bakı A.Zeynalli adına Musiqi Kolecinin direktoru), keçmiş müəllimim Elmira Həmidovanın, musiqi məktəbinin indiki rəhbərliyinin böyük zəhməti olub. Qeyd etməyi özüme borc bilərim ki, qardaşım İnayət valideynlərimə yanaşı hələ uşaq yaşalarından mənənə maddi və mənəvi dayaq olub".

Navad müəllime ilə səhəbtən öyrəndim ki, 24 il bundan əvvəl Zabit Abiyevlə ailə həyatı qurub. Gəlin köçərən ona verilən cehizin içərisində qardaşı İnayətin 2-ci dəfə aldığı piano da var idi.

Allah -Teala bu ailəyə Məhərrəm adlı bir oğul payı verib. Məhərrəm həzirdə məhəssat sənətinə yiyələnməyə hazırlaşırı.

Navad müəllimə ömr-gün yoldaşından, övladından razılıq edərək deyir: "Allahıma çox şükür edirəm ki, mənə vəfəli və sədaqəli ömr-gün yoldaşı və tərbiyeli, valideynlərinə qəldən bağlı olan övlad verib".

Navad Abiyevanın şagirdlərindən məktəb tədbirlərində fəal iştirak edir. Esmira Ədilova, Leyla Səlimova (2-ci sinif), Xatun Aslanova (3-cü sinif) və Nəzirin Əlizadə (5-ci sinif) onun fərqlənən şagirdlərindəndir.

Navad Abiyevə səhəbt zamanı onu da bildirdi ki, onun keçmiş şagirdi Aynurə Azadova hazırda Bakı Müsələmələr Günü, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və digər əlamətdar günlər münasibətələrə tədbirlər keçiririk.

20 Yanvar, Xocalı faciəsi münasibətələr xatirə gecələri həzirlaşırı.

Şirvan şəhər PŞ

ELAN

DİO-da orta rəis heyeti vəzifələrində xidmətə qəbul üzrə müsabiqə elan edilir. 2014-cü il iyun ayının 9-dan iyun ayının 9-dək sənədli qəbul həyata keçirilir. Müsabiqədə yaşı 30 yaşdan yuxarı olmayan həqiqi hərbi xidmət keçmiş, boyu 165 sm yüksək olan və dövlət ali təhsil müəssisələrində hüquqşunas ixtisası almış kişilər qəbul olunur.

Şirvan şəhər PŞ

«İŞIQ»- 2014 ƏZİZ OXULAR!

2014-cü ilin II yarısı üçün Şirvan şəhərinin ictimai-siyasi qəzeti «İŞIQ»-a abunə yazılışı davam edir.

6 aylıq abunə haqqı 12 manatdır.

«İŞIQ»-a KAPITAL BANKIN Şirvan şəhər filialında və Şirvan şəhər mətbuat yayımı şöbəsində yazılımaq olar.

H. h. AZ39AIIB

3306001944100281141. VÖEN -2100104521.

İndeks 66858

«İŞIQ»-a öz qəzetiñə abunə yazılmayı unutmayın!

Baş redaktor:
M. M. XƏLİLOV

Təsisçilər:
Şirvan şəhər icra
Hakimiyyəti başçısının
aparlığı və "İŞIQ" qəzetiñin
jurnalıst kollektivi

Müəllifin və redaksiyanın
mövqeyi üst-üstə
düşməyə bilər

Materiallar redaksiyanın kompüter
mərkəzində yığılıb səhifələnmişdir

Qəzet "OL"MKPT MMC-də ofset
üsulu ilə çap olunmuşdur.

Telefonlarımız:
Baş redaktor: 6-06-60
Redaktor müavini: 6-19-18

Ünvanımız:
Şirvan şəhəri,
i.İ. Qayıbov küçəsi 16,
Şəhadətnamə №161
İndeks: 66858
Tiraj: 1200